

AMERİKADA AZƏRBAYCAN ƏDƏBİYYATI ÜZRƏ ELMI AD ALAN İLK AZƏRBAYCANLI TƏDQİQATÇI

Səkina Birincian Amerikada Azərbaycan ədəbiyyatını təhlili edən və bu sahədə həmin ölkədə elmi iş yazmış ilk azərbaycanlı alimdir. Onun adına ilk dəfə Tehranda Cavad Heyatın naşr eldiyi "Varlıq" dərgisində rast gəlmişdim. Yazıldan birində Abaslı Cavadı adlı müəllif Səkina Birincianın Berlində ingilis dilində çap olunmuş "XX əsr İran Azərbaycanı şair və yazıçılarının azəri və fars dillərində ədəbi əsərləri" kitabı haqqında qısaca bilgi verirdi. Güney Azərbaycanda "Kim kimdir?" sorğu toplusunun bənzər ekvivalenti, Salamullah Cavidin çox yaygın "Dostlar görüşü" kitabında Səkina xanım haqda yazılışları olduğu kimi təqdim edirəm: "Görüşlərin birində dr. Katibi vəsitsizlə malum oldu ki, Kanadadan Səkina Birincian adlı bir Azərbaycan qızı galmış, elmi tezisi üçün ingiliscə Azərbaycan ədəbiyyatından yazmaq istəyir. Fikri də planlaşdırıldığı kitab üçün material toplamaqdır. Sonralar xanım Birincian ilə tekrar görüşüb istədiyi malumatı verdik. Ciddiyatlı ilə seçilən o Azərbaycan qızı Kanadada kitabın çapına müvəffəq oldu. Amma təəssüf ki, vaxtsız açəl onun həyatına son qoydu".

Salamullah Cavidin təbirilə desək, "ciddiyati ilə seçilən Kanadakı o Azərbaycan qızı" məndə böyük qürur və maraq oyadı. Onunla bağlı materiallar aramağa başladım.

Bir qədər axtarışdan sonra Almaniyadan Martin Lüter Universitetinin internet (online) kitabxanasında onun yazdığı kitabın izinə düşdüm. Səkina xanım Birincianın 1988-ci ildə Berlində çap olunmuş "Azeri and Persian Literary works in the Twentieth Century Iranian Azerbaijan" ("XX əsr İran Azərbaycanı şair və yazıçılarının azəri və fars dillərində ədəbi əsərləri") kitabının üz qabığı və kitabın müəyyən səhifələri ilə tanışlıq imkanım yarandı.

Ömrünün çox hissəsinin vətəndən uzaqlarda yaşayıb-yaratmış Səkina Birincianın tərcüməyi-halına yalnız Nyu-Yorkda işq üzü görmüş ensiklopediyada rast gəldim.

Səkina Birincian 1919-cu il aprelin 28-də Təbrizdə doğulub. Tehran universitetini bitirdikdən sonra təhsilini Amerikanın Berkli universitetində davam etdirib. 37 yaşında dissertasiya müdafiəsini uğurla hayata keçirib. 1966-ci ildə Kanadanın Toronto Universitetində İslam araşdırıcıları fakültəsində professor kəməkçisi kimi çalışıb. 1971-ci il iyul ayının 10-da tutulduğu ağır xəstəlikdən qurtula bilmir, 52 yaşında dünyasını dəyişir.

Səkina Birincianın Berlində çap olunmuş "XX əsr İran Azərbaycanı şair və yazıçılarının azəri və fars dillərində ədəbi əsərləri" kitabı 238 səhifəni ahatalayır. Giriş və altı fəsildən ibarətdir. Ingiliscə yazılısa

da, Azərbaycan, qismən də farsca örnəklərə yer verilir. Adından da göründüyü kimi, XX əsrin ədəbi prosesi ilə bağlıdır. Lakin müəllif əsərdə tək XX yüzilliklə kifayətlənmər. Kitabda klassik dövrən üzü bu yana ədəbiyyatımız tarixi mərhələlərlə izlənilib, təhlil olunur.

Diqqətçəkəndir ki, S.Birincian dissertasiyasını Amerikanın Teodor Ruzvelt, Barak Obama, Mixail Saakaşvili və digər dünyaca tanılmış şəxslərin təhsil aldığı Kolumbiya universitetində müdafiə edib. Güney Azərbaycanda "Kim kimdir?" sorğu toplusunun bənzər

ekvivalenti, Salamullah Cavidin çox yaygın "Dostlar görüşü" kitabında Səkina xanım haqda yazılışları olduğu kimi təqdim edirəm: "Görüşlərin birində dr. Katibi vəsitsizlə malum oldu ki, Kanadadan Səkina Birincian adlı bir Azərbaycan qızı galmış, elmi tezisi üçün ingiliscə Azərbaycan ədəbiyyatından yazmaq istəyir. Fikri də planlaşdırıldığı kitab üçün material toplamaqdır. Sonralar xanım Birincian ilə tekrar görüşüb istədiyi malumatı verdik. Ciddiyatlı ilə seçilən o Azərbaycan qızı Kanadada kitabın çapına müvəffəq oldu. Amma təəssüf ki, vaxtsız açəl onun həyatına son qoydu".

Salamullah Cavidin təbirilə desək, "ciddiyati ilə seçilən Kanadakı o Azərbaycan qızı" məndə böyük qürur və maraq oyadı. Onunla bağlı materiallar aramağa başladım.

Bir qədər axtarışdan sonra Almaniyadan Martin Lüter Universitetinin internet (online) kitabxanasında onun yazdığı kitabın izinə düşdüm. Səkina xanım Birincianın 1988-ci ildə Berlində çap olunmuş "Azeri and Persian Literary works in the Twentieth Century Iranian Azerbaijan" ("XX əsr İran Azərbaycanı şair və yazıçılarının azəri və fars dillərində ədəbi əsərləri") kitabının üz qabığı və kitabın müəyyən səhifələri ilə tanışlıq imkanım yarandı.

Özəlliklə də 40-ci illərdə dərgi və kitablarda ədəbiyyatda sosialist ideyalarının, sovet həyat tərzinin təbliğinə mənfi münasibətini bildirir. Elmi işində Qirmizi Ordunun İранa girməsi və özləri ilə sovet ideologiyası gətirməsini "vəsf" ədəbiyyatı adlandırır.

Müəllif Güney Azərbaycanı müstəqil məkan kimi görmüş, ora-

da yaranan ədəbiyyatın həm Azərbaycan, həm də farsca örnəklərini araşdırımıya cəlb etmişdir.

Xanım Birincianın Güney Azərbaycan yazarlarının ədəbiyyatda tutduğu mövqeləri ilə bağlı fikri də çox düşündürür. O yazır: "Məlum olduğu kimi, fars şerinin görkəmlə siması sayılan Pərvin Etişami Təbrizdə anadan olub, Tehranda yaşayıb, azərbaycanlı olsa da, şeirlərini farsca yazıb. Eləcə də fars şeirlərində yenilik yaranan Mirzə ağa Rüfat Tabrizi bu sıradadır. Şəhriyar həm fars, həm də türkə, M.Ə.Məcüz isə yalnız Azərbaycan türkçəsində yazıb yaradıb". Sonra müəllif ortalığa belə bir sual atır: "Onla-

ra hansı mövqedən yanaşmalı? Şimali Azərbaycanda çap olunan əsərlərin çoxundakı Güney Azərbaycan yaziçi və şairlərinin İran ədəbiyyatı ilə təbii və six əlaqələri sünü surətdə danılır, onlara sırif Azərbaycan ab-havası verilir. İranda naşr olunan farslı əsərlərdə isə, aksina, bu yaziçi və şairlərdəki Azərbaycan-türk möhürüni inkar etməyə, görməməyə çalışırlar. Tədqiqatçının fikrinə, bu, siyasi və əksərən nəticəsi olmayan bir bahsdir. Doğrusu budur ki, Güney Azərbaycan ədəbiyyatını neca varsa, eləcə elmi şəkildə işıqlandırmaq, onun müxtəlif mərhələlərini, xüsusiyyətlərini, tamayıllarını, şəkil və mövzularını və an görkəmlə nümayəndələrini göstərmək, müvafiq əsərlərin hənsi dildə yaradıldığı və hənsi dil və ədəbiyyatdan nə qədər bəhərləndiyi isə bahs mövzusu ola bilər".

Tənqidçinin fikrinə görə, ədəbiyyat ictimai-siyasi hadisələrdən tacrid oluna bilmediyi kimi, Güney Azərbaycanda ədəbi-tənqid müləhizələr də daim ictimai-siyasi, tarixi müləhizələrlə qovuşsq şəkildə tazahür etmişdir.

S.Birincian çağdaş dövrə ənənəvi qəzel və onun romantikaya meyilli yeni psevdö-müasir formalarını yaranan şairlərin üstünlük təşkil etdiyini, Sabirsayıq üslubda satira yaranan ikinci və nəhayət, Pişəvəri dövründə kölgədə qalmış dini mövzuların sonralar ravac tapıldığı ədəbiyyatın üçüncü sırada olduğunu vurgulayır.

Səkina xanım Türkiyədə ali təhsil alan və İranda Azərbaycan türkçəsinin formalışib çıxaklımasına əsərləri ilə xidmət göstərən Həbib Sahiri geniş araşdırımıya cəlb edir. Yazır ki, Sahir XX əsrin yegana şairidir ki, Sərraf və Hidaci kimi şairlərin yararlandığı ənənəvi ifadə tərzlərindən fərqli yeni poetik sistemi yarada bilmədir. Əsasən heca vəzində yazan, xalq dilinin gözəlliyyini, müdrikliyini şeirlərinə gətirən Sahirin özünü da qeyd etdiyi kimi, Səməd Vurğunun yaradıcılığından bəhərləndiyi şübhəsizdir.

Kitab bu gün də aktuallığını saxlayır, onun dayarı problemlə yeri yanaşma və zəngin faktlarla bolluğuundadır. O, bu gün də ingiliscidili araşdırıcıların ən çox müraciət və istinad etdiyi kitablardan sayılır.

"Hoover kitabxanasında İranda işlənən dillərin transliterasiya sistemi ilə bağlı qeydlər" məqaləsində Səkina Birincian Kaliforniyadakı Stanford Universitetinin Hoover kitabxanasında saxlanılan əlyazmalarla bağlı bir məsələyə aydınlıq gətirir. Belə ki, İranla bağlı kitabları nəzərdən keçirən Səkina Birincian orada yanlışlığı yoldaşlığını nəzərə çatdırır. Ərəbcə və farsca kitabların təsnifatına nəzarət edən misirli dr. Məmməd Kalafiyə ərəb əlifbası ilə yazılan, lakin dili türkçə olan kitabların təsnifinin da gərəkləyini bildirir. Bu sabəbdən bir rəsmi yazu zi rapor (ray) hazırlayıb matbuatda yayar.

Məqalədə eləcə də İranda işlənən farslar və türklərin yazida ərəb əlifbasından yararlanmasından, türk və fars dilləndəki bəzi hərfərin ərəb dilində olmadığını və bunu xüsusi işarələrle vərmək lazımdır. Gəldiyini vürgulayır. Bununla bağlı örnəklər də gətirir. Bu məqalə isə tədqiqatçının yüksək vətəndaşlıq mövqeyindən xəbər verir.

Səkina Birincianın Amerika və Kanadada ilk azərbaycanlı tədqiqatçı kimi yaşayış-yaratması məqalə və kitablar nəşr etməsi qururvericidir. Xarici kitabxanalarda saxlanılan və ingiliscidili araşdırıcı-

ların Azərbaycan ədəbiyyatı ilə bağlı stolüstü kitabına çevrilən, hayatdan erkən getmiş xanım tədqiqatçının əsərinin öyrənilməsinə diqqət və əsərlərinin tapılıb diliməzə çevrilməsi ədəbiyyatımız üçün çox faydalı olardı. ♦

Pərvənə Məmmədli

